

(min manatla)

	30-Jun-17	30-Sep-17	31-Dec-17	31-Mar-18	30-Jun-18
Əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəketi					
Alınmış faiz	12,683	19,023	28,118	6,611	12,557
Ödənilmiş faiz	(4,153)	(6,764)	(8,197)	(1,323)	(3,388)
Alınmış haqq və komissiya	5,732	8,586	11,744	2,791	5,689
Ödənilmiş haqq və komissiya	(2,719)	(4,245)	(5,622)	(1,438)	(2,969)
Xarici valyuta ilə dilinç əməliyyatlarından zərərləri çıxmaqla reallaşdırılmış gəlir	8,281	9,909	11,667	1,213	2,695
Alınmış digər gəlir	33	44	73	14	20
İşçilər üzrə ödənilmiş xərclər	(6,338)	(8,952)	(11,473)	(2,499)	(5,371)
Ödənilmiş digər əməliyyat xərcləri	(5,437)	(8,149)	(11,087)	(2,402)	(4,900)
Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəketi	8,083	9,452	15,224	2,969	4,332
<i>Əməliyyat aktivlərində xalis (artma)/azalma</i>					
Kredit təşkilatlarının öhdəlikləri	28,286	28,115	28,375	-26,560	-58,465
Müştərilərə verilmiş kreditlər	36,750	42,834	66,289	1,765	-15,255
Digər aktivlər	335	1,593	-966	1,833	1,059
<i>Əməliyyat öhdəliklərində xalis artma/(azalma)</i>					
Kredit təşkilatları qarşısında öhdəliklər	-30,607	-65,000	-66,892	1,130	2,564
Müştərilər qarşısında öhdəliklər	88,072	7,782	27,470	-19,027	-22,857
Digər öhdəliklər	1,577	1,334	3,128	-157	-180
Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitlərinin hərəketi	132,496	26,110	72,629	-38,046	-88,802
Ödənilmiş mənfəət vergisi	-1,600	-2,755	-4,160	-1,710	-2,280
Əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri	130,896	23,355	68,469	-39,756	-91,082
İnvestisiya fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəketi					
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının əldə edilməsi	2,560	-41,206	-32,474	-6,380	-19,909
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının geri ödənilməsi	0	2,560	2,560	0	0
Əmlak və avadanlıqların alınması	-507	-534	-692	-131	-295
Qeyri-maddi aktivlərin alınması	-226	-346	-1,996	-586	-795
Alınmış dividend	0	0	0	0	22
İnvestisiya fəaliyyəti üzrə (istifadə edilən)/ əldə edilən xalis pul vəsaitləri	1,827	-39,525	-32,601	-7,097	-20,977
Maliyyələşdirmə fəaliyyətindən daxil olan pul vəsaitlərinin axını					
Səhm emissiyası üzrə daxilolmalar	8,570	8,570	8,570	0	0
Maliyyələşdirmə fəaliyyətinə yönəlmiş xalis pul vəsaitləri	8,570	8,570	8,570	0	0
Pul vəsaitləri və pul vəsaitləri ekvivalentlərinə valyuta məzənnələrinin dəyişməsinin təsiri	-691	-717	-724	-28	-50
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis azalma	140,602	-8,317	43,714	-46,882	-112,109
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin əvvəlinə	219,729	219,729	219,729	263,443	263,443
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin sonuna	360,331	211,412	263,443	216,561	151,334